

MAESTRO NIYAZI

Mahammad Väliyev,
Üzeyir Hacıbəyli adına BMA-nın doktorantı
Email: max-ss@list.ru

“ Azərbaycan incəsənətində an şərəfli yerlərdən birini tutan maestro Niyazi Hacıbəyov-lar dinastiyasının an görkəmli şəxsiyyətlərindəndir. Niyazi Tağızadə – Hacıbəyov bir bəstəkar kimi Azərbaycanda simfonik janra müraciət edən ilk bəstəkarlar siyahısında ham da bir dirijor kimi öz manalı ömründə müsiqimizin tabliğinə, onun həyata vəsiqə almışında əvəzsiz xidmətlər göstərmişdir

Cox maraqlı, manalı omur yolu keçən maestro bir ictimai xadim, bəstəkar, dirijor kimi mədəniyyətimizə səfsiyyət-hesabsız töhfələr baxış edib. Bəstəkarın "Rast" simfonik möjəmi, müsiqimizin parlak incilərindən olan "Arzu" mahnısı, "Çitra" baleti, "Konsert valsı", "Qaytağı" si onun müxtəlif janrlarda necə parlaklıq nümunələr yaratdığının sübutudur.

Niyazının dirijorluq sənəti müsiqimizin an yüksək zirvəsinə çatmışdır. Dirijorluğu tak ifaçılıq məharəti aks etdiirmişdir, ham da xalqımızın mənəvi zənginliyinin formallaşmasına, estetik görüşlərin kamilliyyinə xidmət etmişdir. Umumiyətə, dirijorluq müsiqi ifaçılığının an gərgin, an mürəkkab və çatın sahəsi sayılır. Psixoloji və fiziki gərginliyi ilə seçilən dirijorluq sənəti böyük professionallıq, cisməni və ruhi sağlamlıq tələb edir.

Maestro Niyazi sağlamlılıq ilə əlaqədar bütün çatışıklıklara sına gararak, ömrü boyu sənətinin vürğunu kimi, özünü peşəsinə qurban verərək xalqına fədakarlıqla xidmət etdi.

O, har çıxışına böyük tələbakarlıqla yanaşan, özünü tamamilə müsiqi qanadlarına ataraq neçə partitura olursa-olsun, onu parlaq, cəbihədə cəlalarla boyayıb öz şəhəri alları ilə, ihamlı enerjisi ilə zənginləşdirərdi. Maestronun sevimli, doğma cöhrəsi, onun sərtliyi və ifaçı ehtirası ilə sanki vəhdət taşkil edirdi.

Görkəmli incəsənət adamları maestronu həməşə yüksək qiymətləndirmişlər. Bu barəda Sabir Karimovun kitabında bu sözlər rast gəlirik: "Niyazi odlu temperamenta, fikir aydınlığına, darliniya malik görkəmli interpretatorudur". Yaxud, "Niyazi an böyük qiymətə layıodır. O böyük iradaya, güclü xaraktera və qeyri-adi allara malikdir".

Niyazi özünün bitib-tükənməyən istedadını və enerjisini dün-

yanın bir çox ölkələrində nümayiş etdirmişdir. Bunlardan Fransa, Çexoslovakıya, Ruminiya, Macarstan, Türkiyə və başqa ölkələri sadalamaq olar.

“ Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində maestronun xidməti danılmazdır. Mahz onun fəaliyyəti nəticəsində orkestr özünün yaradıcılıq zirvəsini fəth etmişdir. Niyazi yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan bəstəkarları arasında simfonik janra ilk müraciət edənlər siyahısındadır, xalq mahnılarının orkestr işləmələrinin əvəzsiz nümunələrini yaradandanlardır. Niyazi kino müsiqisinin, teatr müsiqisinin ilk nümunələrini yarananlar arasında arasıdır. O, Azərbaycan müsiqisinin carcusu, zirvələr fəth etmiş interpretatorudur, Azərbaycanın ilk böyük maestrosudur.





O, Azərbaycan bəstəkarlarının demək olar ki, hamisinin simfonik əsərini öz yaradılıqlı süzgəcindən keçirərkən tamaşaçılara yüksək professionallıq çatdırımıdır. Təsadüfi deyil ki, Niyazinin dirijorluq ilə ifa olunan hər bir əsər biziş üçün etalon olaraq qalmaqdır. Üzeyir Hacıbəylinin "Koroğlu" operasına yazılmış uverürün belə gözəl dirijor təqdimatına hala ki, rast galmır. Niyazi onu bütün varlığı ilə hiss etmiş, ifasını zənginləşdirmiştir. Niyazi interpretasiyasının taravatını biz Qara Qarayevin, Fikrat Əmirovun, Soltan Hacıbəyovun, Arif Məlikovun əsərlərindən duyarıq, Onun məşhur "cümə" konsertləri hər bir azərbaycanlının xatırında silinməz iş buraxmışdır.

Niyazinin yaradılıqlı yolunun başlanğıcı çox rəngarəng idi. 1934-1935-ci illarda dirijorluq başlayarkən artıq bir neçə forte-piano pyeslerin mülliəti olmuş, parlaq təşkilatçı kimi Azərbaycan musiqisinin tablığında fəal rol oynamışdır. Bu illər o, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Zülfüqar Hacıbəyovun operalarından fragmentlərə Dövlət Komitəsinin simfonik orkestri ilə dirijorluq etmişdir. Maestro o zamanlar Moskva və Leningrad Filarmoniyasının orkestrləri ilə da çıxış edirdi. Müslüm Maqomayevin "Nərgiz" operasının yeni tamaşaçaya qoyarkan dirijorun bu fikirlərinə rast galırıq: "Opera tamaşaşlarının obrazları hayatı, real olmalıdır".

Bu sözləri oxuyarkan xatırımızda Toskanininin La-Skaladakı heyrətamız tamaşaları canları. Yazılanlardan belə qənaətə gəlmək oları ki, bu tamaşalar öz reallığı, canlılığı ilə insanların əhvalinə təsir etmək qabiliyyətini malik olmuşdur. Bəlkə elə buna görə da bizim Maestro Toskaninini xatırladır.

Dirijorun sonrakı fəaliyyəti M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının badii rəhbəri kimi, simfonik orkestrin təşkilatçılığı ilə bağlıdır. Bu illərdə Çaykovski yaradıcılığına, onunla parallel Azərbaycan bəstəkarlarının əsərlərinə müraciati nazara çarpır. Q.Qarayevin, C.Hacıyevin əsərləri ilə yanışı Ü.Hacıbəyovun "Koroğlu" operasının tamaşasına da dirijorluq edir. Bir bəstəkar kimi isə "Kəndlər" kinofilmlərinə musiqi yazar, "Xosrov və Şirin" operası üzərində işləyir.

Böyük Vatan müharibəsi illərində yorulmadan çalışaraq böyük projektlər üzərində işləyir. Bəstəkarlardan Q.Qarayevin, S.Hacıbəyovun, F.Əmirovun, Ə.Abbasovun vətənpərvərlik mövzusundan olan əsərlərinə xalqa çatdırır. Bu illər dahi Çaykovskinin digər simfoniyalarına da müraciat edərək Rimski-Korsakovun, Balakirevin, Taneyevin musiqisi, dahi Beethovenin, Listin, Berliozun program xarakterli əsərləri ilə diqqətimizi cəlb edir. F.Əmirovun "Şur", "Kürd Ovşarı" simfonik müğamları da Niyazi konsertlərinin bazayına çevirir.

Keçən asırın 49-50-ci illərində dirijor yadda qalan proqramlarla çıxış edir. Beethovenin 9-cu simfoniyası, Myaskovskinin, Şostakoviçin əsərləri, Azərbaycan bəstəkarlarının yaradıcılığı yənیدən baxış buna gözəl misal ola bilər. Maestronun festivallarda, dekadaldardakı uğurları həm də bəstəkarlarımızın uğurlarına çevirir.

Niyazi müşəyacılı kimi da çox təqdirlənilərdir. Rixter, Gilles, Zak, Merjanov, Başkirov, Van Klibern və başqları bunu parlaq misal ola bilər. Yaradıcılığının şədevrələndən sayılan "Konsert" valsı, "Arzu" mahnısı, "Koroğlu" operasına uvertürənin yenidən interpretasiyası bu dövrfənəfətindən yaradıcılığının mahsuludur. Maestro məhz bu illərdə Qərbi Avropanın, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramları ilə möhtəşəm çıxışlar edir. Sonrakı illərdə M.F.Axundov adına Opera və Balet Teatrının baş dirijoru təyin edildikdən sonra onun dekada hazırladığı "Koroğlu", "Sevil", "Yeddi gözəl" tamaşaları dirijorluğunun zirvələrinə çevirilir. Onu "sovət incasənatının görkəmi ustası" adlandırmırlar.

Dirijorluq faaliyyətinin təqdirlərilə ugurlarından biri isə Arif Məlikovun "Məhabət əfsanəsi" baletidir.

Niyazi intuisiyası, Niyazi duyması, Niyazi temperamenti, Niyazi istedadı orkestrla dirijorun bir vahdat təşkil etməsinə, bütün iştirakçılara birgə nəfəs almasına nail olurdu. Bu illər Niyazi Çaykovskinin "Yatmış gözəl" və Prokofyevin "Daş çiçək" tamaşalarına qasrətən safərlərində dirijorluq edərək triumf qazanmışdır.

60-ci illər maestronun Türkiye safəri ilə yaddaşalandır. Çaykovskinin "Yevgeni Onegin" və "Yatmış gözəl" tamaşalarına dirijorluğunun görkəmli Türk musiqiçiləri maestron "rus musiqisinin əsl ifaçısı" adlandırmışdır.

70-ci illərdə Niyazi öz "Çitra" baletinin yeni variantını hazırlayıb. Bu illərdə maestro böyük sənətkarlıqla Bräms, Vaqner, Debüssi, Ravel, Skryabin, Raxmaninov yaradıcılığına müraciət edir.



Fikrat Əmirovla

Türk bəstəkanı Adnan Saygunun "Koroğlu" operası və "Yunus Əmra" oratoryosu maestronun böyük maraq doğuran çıxışlarına çevirir.

Maestronun ictməyi xadim kimi fəaliyyətinə nəzar salsaq onu deyə bilarık ki, yorulmaz dirijor ömrü boyunca fəaliyyətini müsiqisinin, xüsusiilə Azərbaycan musiqisinin tabliğinə, onun saflığına, mili köklərinin qorunmasına sərf edib. Maestro Aşıqlar qurultayının aktiv iştirakçısı olmuş, bir ictməyi xadim kimi çıxışlarında müsiqimizi ya təpən ya əlsindən qorunmağı tövsiyə etmişdir. Niyazi Qərbi Avropa və rus bəstəkarlarının əsərlərinin interpretasiyasında öz istədiyi ilə zirvələr fəth edərək pult arasında bir titanə çevrilmiş, vətənimizin adını yüksəklər qaldırmışdır. ♦

Ədəbiyyat

1. "Azərbaycan xalq musiqisi"; Ocerklär. "Elm". Bakı – 1981.
2. Ü.Hacıbəyova. "Hacıbəyovların musiqi dünyası". "Oka Ofset". Bakı – 2006.
3. G. A. Abdullaşadə. "Filosofskaya sущность Азербайджанских мугамов". "Язычи". Bakı – 1983.
4. L. Karachieva. "Kara Karaev". Moscow. Sov. Kompozitor – 1960.
5. "İstoriya Azərbaycan muzıqası". Çərçivə I. "Märisif". Bakı – 1992.
6. İ.Strafiniçkiy. "Publisist et sobesednik". Sov. Kompozitor. Moscow – 1988.

Резюме

В статье подробно рассматривается концертная деятельность великого азербайджанского дирижера-композитора, общественного деятеля Ниязи. А так же анализируется роль и значение его в пропаганде и развитии азербайджанской музыки.

Ключевые слова: дирижер, раст, симфонический мугам, интерпретатор, композитор, азербайджанская музыка.

Summary

The article details the concert activity of the great Azerbaijani composer, conductor, public figure Niyazi. And also examines the role and the importance of it in the propaganda, and in the development of Azerbaijani music.

Key words: conductor, rast, symphonicheskij mugam, interpreter, composer, music of Azerbaijan.